

1. Konfliktologiya elmi nəyi öyrənir?

Münaqişələri

Enerji təhlükəsizliyi

Siyasi idarəetməni

Insan Psixologiyasını

Diplomatiya tarixini

2. Konfliktologiya hansı elmlərlə sıx bağlıdır?

Sosiologiya və psixologiya

Diplomatiya

Geologiya

Biologiya

Pedaqogika

3. Konfliktologiyanın məqsədi nədir?

Münaqişələrin həlli yollarını tapmaq və tənzimləmə

Tərəfləri barışdırmaq

Təqsirli tərəfi tapmaq

Tərəflərdən birini dəstəkləmək

Hər iki tərəfi dəstəkləmə

4. Hansı konfliktlər beynəlxalq konfliktlər sayılır?

Dini

Milli azadlıq mübarizəsi

Daxili

Qurumlar arası

Regional

5. Düzgün cavabı seçin: Konfliktologiya müstəqil elm olaraq yaranmışdır:

XX əsrin əvvəllərində

XIX əsrin ortalarında

XIX əsrin sonunda

XX əsrin ortasında

XXI əsrin əvvəllərində

6. A.Maslov piramidasında hansı yoxdur?

Mənəvi ehtiyac

Fizioloji ehtiyac

Təhlükəsizlik və mühafizə

Sosial

Özünəhörmət (Ehtiram)

7. Hansı faktorlar konstruktiv variantı mümkündür?

Səmimi qarşılıqlı ünsiyyət

Qapalı ünsiyyət

Subyektiv maraqlar

Adekvat olmayan qərarlar

Yuxarıdakı variantlar hamısı

8. Sosial münəqişələrin müsbət funksiyası :

münəqişə ziddiyyətləri üzrə çıxarır, həll edir və bununla ictimai inkişafa təkan verir

ixtişaş və qeyri-sabitliyə aparıb çıxardır

mübarizə zorakılıq metodları ilə aparılır
münaqişə zamanı böyük maddi və mənəvi itkilər baş verir
cəmiyyət sülh və asayışı təmin etmir

9. Sosial münaqişənin mənfi funksiyasına daxil deyil

münaqişə ətraf sosial mühiti rəqib birliklərin güc potensialının nisbəti haqqında informasiya əldə olunmasına təkan verir

ixtişaş və qeyri-sabitlik
cəmiyyət sülh və asayışı təmin etmir
mübarizə zorakı metodlar ilə aparılı
münaqişə nəticəsində böyük maddi və mənəvi itkilər baş verir

10. Sosial münaqişənin inkişaf mərhələlərinə aid olmayan mərhələ

müharibə

müharibəqabağı mərhələ
münaqişə
münaqişənin həlli
müharibədən sonrakı mərhələ

11. Veber M. görə sosial fəaliyyətin növlərindən hansı düzgün deyil:

substasional fəaliyyət

ənənəvi (vərdiş üzrə) sosial fəaliyyət
effektiv (emossiyalara tabe olan) fəaliyyət
dəyər rəasional
məqsədli rəasional fəaliyyət

12. R. Darendorfa görə sinfi münaqişə vəziyyətində danışıqlar prosesinin təşkili prinsipindən yalnız olan:

münaqişə zamanı tərəflər bir-biri ilə ziddiyyətli əlaqələrə girməlidirlər

münaqişə tərəflərinin hər biri opponentin mövcudluq və öz baxışlarına malik olmaq hüququnu qəbul etməlidir

münaqişə iştirakçıları fikir ayrılıqlarının və qarşıdurmanın mövcudluğunu etiraf etməlidir

bütün iştirakçılar tərəflərin qarşılıqlı fəaliyyətinin bəzi qaydalarını qəbul edirlər

danışıqların nizamlanması parlament tipli institutlarla təmin olunur

13. Sosial - əmək münaqişəsi:

əmək münasibətləri mühitində fəaliyyət göstərən subyektlərin mənafelərin əksliyi ilə şərtlənən toqquşması

işçilər və sahibkarlar arasında olan toqquşma

inkişaf qabiliyyətini itirmək

əksər sosial qruplar arasında olan toqquşma

sosial obyektin nisbətən sabit və sadə obrazı

14. Münaqişənin inkişafının mərhələlərindən hansı düzgün deyil :

açıq cavab verilməsi

münaqişəli şəraitin yaranması]

münaqişənin dərk olunması

münaqişəli hərəkətlər

münaqişənin başa çatması

15. Münaqişənin əsas siqnalarından olmayan:

üsyar

gərginlik

anlaşılmazlıq

böhran
insident

16. Frustrasiya:

insanın məqsədini əldə edilməsi yolunda yaranmış cətinliklərə şərtlənən psixi vəziyyət

mövcud vəziyyətdən aylıq ifa olunması narazılıq

emosional vəziyyəti dərk etmə

mübahisəli məsələnin müzakirəsi

sosial subyektlərin toqquşması

17. Konflikt iştirakçılarının hərəkətlərində tolerantlıq:

özgəsinin həyat tərzinə, rəyinə, davranışına, dəyərlərinə və.s. dözümlülük

mövcud rejim çərçivəsində hakimiyyətə səlahiyyətləri uğrunda mübarizə

qruplararası və dövlətlərarası danışıqlara təkan verən proses

anlaşılmazlıq üzündən yaranan toqquşma

insanın insan tərəfindən başa düşülməsi

18. Millətlərarası etnik münaqişələrin tiplərindən düzgün olmayan:

ölkənin daxilində baş verən vətəndaş müharibəsi

dövlətlərarası xarici münaqişələr

vahid dövlət çərçivəsində ümumi inzibati sərhədlə ayrılan müxtəlif millətlər arasında regional münaqişələr

mərkəz və region arasında münaqişələr

yeri münaqişələr vahid dövlət federal yaxud inzibati sərhədlər çərçivəsində yaşayan müxtəlif etnik qurumlar arasında

19. Dövlətlərarası münaqişənin xüsusiyyətindən düzgün olmayan:

dövlətlərarası münaqişə vətəndaş müharibəsinə çevrilir

daxili siyasi münaqişənin dövlətlərarası münaqişəyə keçməsi

dövlətlərarası münaqişənin daxili siyasi münaqişənin yaranmasına təsiri

dövlətlərarası münaqişə daxili siyasi münaqişənin müvəqqəti nizamlanmasının səbəblərindən birini təşkil edə bilməsi

dövlətlərarası münaqişə müharibə şəklində reallaşır

20. Müharibənin dövlətlərarası siyasi münaqişədən fərqi görə səhv olan variant

müharibənin daxildə siyasi qüvvələrin mübarizəsinə təsiri

müharibə yalnız silahlı qarşıdurma ilə məhdudlaşmır və mənbələrinə, habelə səbəblərinə görə fərqlənir

hərbi münaqişələr müharibələrdən daha az miqyaslıdır

hərbi münaqişədən fərqli olaraq, müharibə onda iştirak edən bütün cəmiyyətin vəziyyətidir

müharibə dövlətlərin, beynəlxalq şəraitin sonrakı inkişafına daha mühüm təsir göstərir

21. Dövlətlərarası münaqişələrin qarşısının alınması xüsusiyyətlərindən olmayan:

münaqişənin qarşısının alınması üçün əsasən xarici qüvvələrin köməyinə istinad etmək zəruridir

ziddiyyətsiz cəmiyyət mövcud olmadıqdan, münaqişəsiz ictimai inkişaf üçün surətdə şərait yaratmaq çətindir

münaqişələrin qarşısının alınması üzrə əsas səyylər obyektiv ziddiyyətlər nəticəsində yaranan problemlərin münaqişəsiz həllinə yönəldilməsidir

münaqişələrin qarşısının alınması potensial münaqişələrin mənfi nəticələrinin maksimum azaldılması nəzərdə tutur

dövlətlərarası münaqişələrin qarşısının alınması üzrə əsas səyylər silahlı zorakılığın qarşısının alınmasına yönəldilir

22. Dövlətlərarası münaqişələrin qarşısının alınması istiqaməti kimi istifadə olunmayan dünyanın demokratik inkişaf prinsipi:

dövlətlərarası münaqişələrin nizamlanması

təsərrüfat- iqtisadi, siyasi və mədəni sahələrdə dünya birliyinin həyatının beynəlmiləşməsi
bütün ölkələrin və xalqların dinc yaşaması qonşuluq prinsipinə qəti sürətdə riayət etməsi
hərbi qarşılıqlı səviyyəsinin aşağı salınması, silahların fasiləsiz, ardıcıl və eyni səviyyədə
azaldılmasıdır
ölkələr arasında münasibətlərin hüquqi tənzimlənməsi sahəsində BMT, ATƏT kimi beynəlxalq
hökumətlərarası təşkilatların rolunun gücləndirilməsi

23. Yalnız davranılan münaqişə:

əsl müqəssir olan münaqişə subyektnin səhnə arxasında qaldığı qarşılıqlı da isə ona bilavasitə
aiddiyyəti olunmayan iştirakçıların iştirak etdiyi münaqişə

mövcud rejim çərçivəsində hakimiyyət səlahiyyətləri uğrunda mübarizə
əmək fəaliyyəti iştirakında imtina
anlaşılmazlıq üzündən yaranan münaqişə
hadisələrin, amillərin mənfi davranılması
hadisələrin, amillərin mənfi davranılması

24. Yeri dəyişdirilmiş münaqişə:

həqiqi səbəb gizlədilərək yalançı əsasla yaranmış münaqişə

subyektnin müəyyən vəziyyətdə hazırlığı
mövcud rejim çərçivəsində yaranan münaqişə
anlaşılmazlıq üzündən yaranan münaqişə
hadisələrin, amillərin mənfi davranılması

25. Rollararası münaqişə:

şəxsiyyətin icra etdiyi müxtəlif sosial rolların tələbləri arasında ziddiyyətli vəziyyət

dəyişən şəraitdə davranış
şəxsiyyətin icra etdiyi ziddiyyətli vəziyyət
müxtəlif siyasi dəyərlərinin, siyasi inkişaf məqsədlərinin toqquşması

şəxsi nailiyyətlərin qrup tərəfindən tanınması

26. Mütləq münaqişələr:

mübarizənin bir yaxud hər iki rəqibin tam məhvində qədər aparıldığı münaqişələr

münaqişənin yaranması üçün real əsasların mövcud olması

münaqişələrin səbəblərinin aradan qaldırılması

birgə problemlərin həllində fikir ayrılıqları

münaqişənin konkret səbəbləri, motivləri, hərəkətverici qüvvələri

27. Münaqişəli davranış

mübahisəli obyektin tutulub saxlanması, yaxud rəqibin öz məqsəd-lərin-dən imtina etməyə və ya onları dəyişdirməyə vadar edilməsi məqsədilə qarşı tərəfə yönəlmiş hərəkətlər

bəzi müəyyən məqsədlə fəaliyyətə şövq edən meyl, yaxud tələbat

birgə problemin həllinin ən yaxşı variantının tapılması

sosial münaqişələrin nizama salınması

münaqişənin konkret səbəbi, hərəkətverici qüvvələri

28. Münaqişəli şəraitdə davranış üsulu olmayan

reqressiv üsulu

rəqabət üsulu

yayınma üsulu

uyğunlaşma üsulu

əməkdaşlıq üsulu

29. Münaqişəli davranışın uyğunlaşma üsulunun mahiyyəti.

müqayisə iştirakçıları birgə fəaliyyət göstərirlər, öz şəxsi maraqlarını müdafiə etmək cəhdi göstərmirlər

bu üsuldən istifadə edən tərəflər fəaldırlar, öz qüvvələri ilə münaqişənin həll olunmasına üstünlük verirlər

münaqişə iştirakçısı problemin həll olunmasında yayınır

münaqişə zamanı iştirakçı digər iştirakçı ilə əməkdaşlıq edir

münaqişə iştirakçısı öz maraqlarına güzəşt edir

30. Münaqişəli davranış zamanı rəqabət üsulu.

münaqişə iştirakçısı öz şəxsi qüvvəsilə münaqişənin həll olunmasına çalışır

münaqişə iştirakçısı birgə fəaliyyət göstərir, öz şəxsi maraqlarını müdafiə etmək cəhdi göstərmirlər

bu üsuldən istifadə edən tərəflər fəaldırlar, öz qüvvələri ilə münaqişənin həll olunmasına üstünlük verirlər

münaqişə zamanı iştirakçı digər iştirakçı ilə əməkdaşlıq edir

münaqişə iştirakçısı öz maraqlarına güzəşt edir

31. Münaqişəli davranış zamanı əməkdaşlıq üsulu.

münaqişə zamanı iştirakçısı digər iştirakçı ilə əməkdaşlıq edir

bu üsuldən istifadə edən tərəflər fəaldırlar, öz qüvvələri ilə münaqişənin həll olunmasına üstünlük verirlər

münaqişə iştirakçısı öz maraqlarına güzəşt edir

münaqişə iştirakçısı öz şəxsi qüvvələri ilə münaqişənin həll olunmasına çalışır

münaqişə iştirakçısı birgə fəaliyyət göstərir, öz şəxsi maraqlarını müdafiə etmək cəhdi göstərmirlər

32. Münaqişələrin tənzimlənməsində danışıqlardan istifadə olunma hansı dövrün elmi-tədqiqat obyektinə çevrilmişdir?

XX əsrin ikinci yarısı

XVII əsr

XIX əsrin axırı

XIX əsrin birinci yarısı

XVIII əsr

33. Danışqların aparılması haqqında ilk tədqiqatçı

Fransua de Kalyer

F.Bekou

V.Guoso

J.Russo

R.Darendorf

34. Münaqişənin həlli və tənzimlənməsi üsulu olan danışqların digər üsullardan üstünlüyü olmayan. danışqların məqsədi tərəflərin ziddiyyətlərinin kəskinləşməsindən ibarət-dir

danışqlar prosesində tərəflərin qarşılıqlı hərəkətlərinə baş verir

münaqişə iştirakçıları öz qarşılıqlı əlaqələrinin müxtəlif aspektlərini nəzarət edə bilər

danışqlar münaqişə iştirakçılarını belə bir saziş hazırlamağa imkan yaradır, hansı ki ki, hər iki tərəfi qane edir

qəbul olunmuş qərar qeri-rəsmi xarakter daşıyır, çünki danışq aparmış tərəflərin şəxsi işinə çevrilir

35. Üçüncü neytral tərəfin cəlb olunması ilə fərqlənən danışqlar.

açıq, qapalı

çoxtərəfli, ikitərəfli

funksional, disfunksional

maddi, mənəvi

ədalətli, ədalətsiz

36. İştirakçıların məqsədlərindən asılı olaraq danışıqların növlərindən olmayan.

açıq və qapalı danışıqlar

mövcud olan sazişlərin uzadılması haqqında danışıqlar

yenidən bölüşdürmə haqqında danışıqlar

yeni şərtlərin yaradılması haqqında danışıqlar

ikinci dərəcəli effektə nail olmaq haqqında danışıqlar

37. Danışıqların funksiyalarında düzgün olmayan.

funksional funksiya

informasion funksiya

kommunikativ funksiya

ruqelyativ funksiya

təbliğətçi funksiya

38. Danışıqlar prosesində informasion funksiya.

maraqlar və məqsədlər haqqında informasiyanın alınması

münəqişə aparan tərəflərin münasibət və əlaqələrin qurulması ilə bağlıdır

münəqişə iştirakçılarının hərəkətlərinin koordinasiyası

münəqişə iştirakçıları ictimai fikrə təsir göstərməyə cəhd göstərirlər

hec bir cavab düzgün deyil

39. Danışıqlar zamanı tədqiqatçı funksiyanın mahiyyəti

münəqişə aparan tərəflər öz şəxsi iddialarının opponentə çatdırılması üçün ictimai fikrə təsir göstərmək cəhdi

münəqişə iştirakçılarının hərəkətlərinin koordinasiyası

tərəflər haqqında informasiyanın alınması

konflikt aparan tərəflərin əlaqələrinin saxlanılması

münaqişə aparən tərəflərin funksiyalarını həyata keçirmək

40. Danışqların aparılmasının əsas strategiyaları

qarşিদurma davranış növünə yönəldilən mövqeli sövdələşmə, tərəfdaş davranış növünü təklif edən danışqlar

ziddiyyət güdən danışqlar

kompromiss əsasında danışqlar

konsepsis əsasında danışqlar

mövqeləri müdafiə etmək uğrunda danışqlar

41. Danışqlar zamanı mövqeli sövdələşmə danışqların aparılmasının belə bir strategiyasını təşkil edir ki,

tərəflər qarşিদurmaya meyl göstərərək konkret mövqelər haqqında mübahisə aparırlar

həyatda bütün baş verənlərə xarici səbəblər tapmağa meyl

mübahisəli məsələnin müzakirəsi

davranış psixologiyası

insanın məqsədləri əldə edilməsi

42. Mövqeli sövdələşmənin xüsusiyyətlərindən olmayan

birgə problemlərin həllinin ən yaxşı variantının tapılması

iştirakçılar öz şəxsi məqsədlərini realizə etməyə cəhd göstərirlər

iştirakçıların hərəkətləri problemin həllinə yox, öz özlərinə qarşı yönəldilir

tərəflər problemin mahiyyəti haqqında informasiyanı gizlətməyə çalışırlar

əgər münaqişə aparən tərəflər üçüncü tərəfin iştirakına razılıq verirlər, onlar bunu öz şəxsi mövqeyinin yüksəlməyi üçün istifadə edirlər

43. Danışqların hazırlığında iki əsas aspekt.

təşkilatçı, məzmunlu

təhlilli, təhlilsiz

təşkilatçı, təhlilsiz

məzmunlu, təhlilli

mənali, təhlilli

44. Danışqların aparılmasında əsas olmayan

maraq əsasında danışqlar

gündəlik məsələlər

ayrı görüşlərin və həmçinin keçid prosesinin müvəqqəti çərçivəsi

qərarların qəbulunun metodikası

vasitəçilərin danışqlarda iştirakının şərtləri

45. Danışqlar zamanı səmərəli dinləmənin növləri

refleksiv, qeri-refleksiv

ədalətli, ədalətsiz

zamanlı, zamansız

mütləq, qeyri-mütləq

refleksiv, zamansız

46. Danışqlar zamanı qeyri-refleksiv dinləmə.

opponentlərin çıxışı zamanı diqqətlə susmaq

danışqlar zamanı çıxırmaq

danışqlar zamanı iclas yerini tərk etmək

danışqlarda fəal iştirak etməmək

danışqlar zamanı yatmaq

47. Danışıklar zamanı konsensus

danışıklar zamanı qəbul olunan qərarlarda iştirakçıların razılığı

danışıkların axıra kimi davam etdirilməsi

danışıklar zamanı fikir ayrılığı

iştirakçılar arasında ziddiyyət

danışıklar zamanı diskusiya

48. Konsensus metodunun nöqsanları.

əgər opponentlərdən biri etiraz edirsə qəbul olunmayacaq

danışıklar zamanı ziddiyyət

danışıklarda üçüncü tərəfin iştirakı

danışıklar zamanı diskusiya

danışıkların düzgün aparılmaması

49. Danışıklar zamanı «üçüncü tərəfin» iştirakının əsas formalarında düzgün olan.

arbitraj

diskusiya

debat

ziddiyyət

kompromiss

50. Danışıklar zamanı vasitəçilik

münaqişənin tənzimlənməsi və həll olunmasında üçüncü tərəfin iştirakı

danışıklarda ziddiyyətin kəskinləşməsi

danışıklar zamanı problemin müzakirə prosesinin nizamlanmasında ciddi normaların olmaması

münaqişə iştirakçılarının ünsiyyəti

münaqişə aparən tərəflərin birgə rəyi

51. Danışqlar zamanı vasitəçinin hərəkətində düzgün olmayan həll.

danışiq iştirakçılar arasında ziddiyyət yaradır

mümkün olan sazişin ümumi formulasını təqdim edir

şəraitin öyrənilməsində iştirakçılara kömək göstərir, təklifləri qiymətləndirir

problemin düzgün həll olunmasında opponentlərə kömək göstərir

problemin həlli üçün ideya və variantların əlavə mənbəyi rolunu oynayır

52. Vasitəçilik fəaliyyətinin modellərindən olan «fasilitatorçuluq».

münaqişə iştirakçılarında danışqların təşkilivə görüşlərin keçirilməsində köməyin göstərilməsi

münaqişə iştirakçılar arasında məsləhətin aparılması

danışqlar zamanı ziddiyyətin yaradılması

danışqlar vaxtı hüquqi məsələlərə baxır

opponentlərin barışdırılması

53. Danışqlar zamanı vasitəçilik fəaliyyətinin obyektiv ölçülərindən olmayan.

danışqlar zamanı iştirakçılar arasında ziddiyyətlərin qalması

münaqişənin başa çatdırılması

konflikt qarşıdurmanın kəskinliyinin azaldılması

problemin həll olunmasının birgə axtarışına cəhd göstərilməsi

opponentlərin qarşılıqlı əlaqələrinin normallaşması

54. Vasitəçilik fəaliyyətinin modellərindən olan məsləhətçi vasitəçilik.

münaqişə aparən tərəflər vasitəçilər tərəfindən məsləhət şəklində kömək alırlar

danışqlar zamanı tərəflərin ziddiyyətlərinin kəskinləşməsi]

opponentlərin qarşılıqlı əlaqələrinin normallaşması

münaqişənin başa çatdırılması

konflikt qarşdurmanın kəskinliyinin azaldılması

55. Dağlıq Qarabağ münaqişəsinin başlanmasına səbəb

Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxaraq Ermənistanla birləşdirilməsi haqqında qərar qəbul edilməsi

Dağlıq Qarabağ meşələrində azərbaycanlının öldürülməsi

Dağlıq Qarabağa xarici qüvvələrin gətirilməsi

Dağlıq Qarabağda rus əsgərlərinin yerləşdirilməsi

Dağlıq Qarabağda nümayişlərin keçirilməsi

56. BMT tərəfindən Dağlıq Qarabağa aid olan qətnamələrin nömrələri

822 №-li, 853 №-li, 874 №-li, 884 №-li

822 №-li, 625 №-li, 902 №-li, 907 №-li

853 №-li, 907 №-li, 974 №-li, 902 №-li

758 №-li, 902 №-li, 822 №-li, 853 №-li

902 №-li, 907 №-li, 874 №-li, 758 №-li

57. Danışıqlar zamanı arbitrajın xarakterik əlamətləri

onun qərarlarını mübahisə tərəfləri üçün məcburi hüquqi qüvvəsi, münaqişə iştirakçıları arbitrajın qərarı ilə razı olmasalar belə, ona riayət etməyə borcludurlar

danışıqlar aparan tərəflər arasında ziddiyyətləri kəskinləşdirmək

danışıqlara düzgün qiymət verməmək

tərəflərin yarımçıq danışıqları tərk etməyə çağırmaq

danışıqlar zamanı fikir ayrılığı yaratmaq

58. Üfüqi siyasi münaqişələr

hakimiyyət və hakimiyyət səlahiyyətləri uğrunda mübarizə rejim çərçivəsində aparılır

bu növlü münaqişələrdə cəbhələşmə «hakimiyyət-cəmiyyət» xətti üzrə aparılır

bu münaqişələr zamanı itkilərin sayı çoxalır

münaqişə zamanı ziddiyyət çoxalır

münaqişədə xarici qüvvələr iştirak edir

59. Şaquli siyasi münaqişələr.

münaqişələrdə cəbhələşmə «hakimiyyət-cəmiyyət» xətti üzrə baş verir

hakimiyyət və hakimiyyət səlahiyyətləri uğrunda mübarizə mövcud rejim çərçivəsində aparılır

münaqişə zamanı tərəflər kompromiss gedir

münaqişə dövrü ziddiyyət kəskinləşir

münaqişədə üçüncü tərəfin iştirakı

60. Şaquli siyasi münaqişədə rejim siyasi münaqişəsi.

mövcud siyasi quruluşu devirmək, yaxud siyasi xətti radikal surətdə dəyişdirmək

sosial məqsədlər uğrunda mübarizə aparmaq

mədəni qüvvələrin mübarizəsi

xarici qüvvələrin köməyi

üçüncü tərəfin müdaxiləsi

61. Daxili siyasi münaqişənin xüsusiyyətlərindən düzgün olan.

parlament mübarizəsindən vətəndaş müharibələrinə qədər fərqlənən siyasi hökmranlıq uğrunda mübarizə

sosial mənafeələr uğrunda mübarizə

cəmiyyətdə siyasi qüvvələrin mübarizəsi

daxildə xarici qüvvələrin müdaxiləsi

söz azadlığı uğrunda mübarizə

62. Daxili siyasi münaqişələrin növlərindən olmayan.

münaqişədə olmayan subyektləri göstərən uydurma münaqişələr

sıfı partiyalar arasında münaqişələr

siyasi partiyalar arasında münaqişələr

müxtəlif qruplaşmalar arasında dövlətdə, partiyada, hərəkətdə və s. liderlik uğrunda münaqişələr

bəzən aydın ifadə olunmuş siyasi çalara malik millətlərarası münaqişələr daxili siyasi münaqişənin xüsusi qrupu kimi fərqləndirilir

63. Siyasi münaqişələrin obyektivlik əlamətinə görə düzgün olmayan növü.

obyektiv ziddiyyətlərlə şərtlənən həqiqi münaqişə

iştirakçıların hələ dərk etmədikləri təsadüfi, şərti münaqişə

obyektiv ziddiyyətlərlə dolayı surətdə bağlı olan qarışıq münaqişə

münaqişədə olmayan subyektləri göstərən uydurma münaqişə

sosial məqsədlər uğrunda aparılan münaqişə

64. Daxili siyasi münaqişələrin qarşısının alınması metodlarından olmayan.

mədəni manevretmə

sosial manevretmə

siyasi manevretmə

siyasi manipulyasiya

«sistemli müxalifətin zəiflədilməsi»

65. Sistemli müxalifətin zəiflədilməsi» metodunun xüsusiyyətlərində olmayan.

müxalifət liderlərinin hərəkətinin dayandırılması

müxalifətin həyata keçirmək istədiyi hərəkətlərlə təşəbbüsün ələ keçirilməsi

müxalifətin qoyduğu məqsədlərin əldə olunmasının qeyri-mümkünlüyünün nümayiş etdirilməsi

müxalifət düşərgəsindən «fərarilər»in stimullaşdırılması, onların hakimiyyət strukturlarına cəlb edilməsi

müxalifət liderlərinin zərərsizləşdirilməsi

66. Müxalifət liderlərinin zərərsizləşdirilməsi metodunda real olmayan.

müxalifət liderlərinin mədəni sahədə olan tədbirlərdə iştirakı

iddiaların təmin edilməsi

rolların qarışdırılması (problemlərin həllində çatışmamazlıqların aradan qaldırılmasında iştirak etmə təklifi)

psixoloji yaxınlaşma (rəhbərlik və müxalifət arasında qeyri-formal məsafənin azaldılması)

dolayı yolla gözdən salma (nüfuzlu, lakin ümitsiz işə başçılıq etmə təklifi)

67. Demokratik siyasi sistemlə münaqişə zamanı kompromiss mümkün olmadıqda hansı variantlardan istifadə etmək olmaz?

münaqişə zamanı psixoloji gərginliyin artması

konstitusiyaya məhkəməsinə müraciət

hökumətin istefası

parlamentin buraxılması və növbədən kənar parlament seçkilərinin təyin olunması

mübahisəli məsələlərə dair referendumun təşkili və keçirilməsi

Bölmə: 0201Ad0201

Suallardan 8

Maksimal faiz 8

Sualları qarışdırmaq

Suallar təqdim etmək 2 %

68. Hansı növ konflikt subyektiv səbəbləri yarada bilər?

Destruktiv

Konstruktiv

Biznes

Vertikal

Horizontal

69. Konfrontasiya nədir?

İnkar etmək (qarşı olmaq)

Razı olmaq

Kompromis

Güzəşt

Dəstək olmaq

70. Kompromis nədir?

İki tərəfli güzəşt

Təziq

Təktərəfli güzəşt

Hücum

Müdafiə

71. Hansı hallarda innovasiya konfliktinin ehtimalı yüksəlir?

Innovasiya prosesi kiçik qruplara daxildirsə

Informasiya təhlükəsizliyi prosesi olmayanda

Innovasiya prosesi sürətli gedəndə

Radikal yeniliklər zamanı

Yenilik iri məşabda olmayanda

72. Monipulyasiyaya məruz qalmamaq üçün: Nə etmək lazımdı

Öz üzərinə öhdəlik (məsuliyyət) almamaq

Dəstək olmaq

Özünə güvənmək

Həçnə etməmək

Öhdəlik götürmək

73. Tərəflər arasında razılıq forması necə adlanır?

Konsensus

Kompromis

Geri çəkilmə

Mübarizə

Ədavət

74. İnsanın emosional halı:

Həyəcan

Ümitsizlik

Yuxusuzluq

Yaddaş itirmə

Yorğunluq

75. Millətlərarası münasibətlərin subyektini göstərin:

Millət

Etnonasional qrup

Partiyalar

İctimai hərəkatlar

Dövlət qurumu

76. Millətçiliklə bağlı deyil:

Rasizm

Faşizm

Şovinizm

Nasionalizm

Neofaşizm

77. Millətlərarası konflikt növünə aid deyil:

Dinlərarası

Etnik

Dövlətlərarası

Regiona

Milli mübarizə

78. Millətlərarası ciddi münaqişə sayılmır:

Aclıq aksiyası

Miting

Demonstrasiya (nümayiş)

Silahlı qarşıdurma

Vətəndaş tabesizliyi

79. Dini münaqişənin səbəblərinə aid deyil:

Hakimiyyət uğrunda mübarizə

Sosial vəziyyət

Həyat tərz

Mədəniyyət fərqi

Geyim tərz

80. Mədəniyyətlərin toqquşması fikri kimə aiddir?

Xantinkton

Qoqol

Platon

Puşkin

Z.Freyd

81. Ədalətli və şərəfli müharibə fikri kimindir?

Siseron

Fama Akvinskiy

Makioveli

Z.Freyd

K.Marks

82. Makiovellinizm nə deməkdir?

Bütün üsullarla hakimiyyətə yiyələnmək

Humanist yollarla hakimiyyətə yiyələnmək

Müharibə yolu ilə hakimiyyətə yiyələnmək

Danışıqlar yolu hakimiyyətə yiyələnmək

Kompromislə hakimiyyətə yiyələnmək

83. Bu fikir A.Smite aiddir:

Siniflərarası mübarizə və iqtisadi rəqabət

Liberalizm

Demokratik cəmiyyət

Pluralizm

Bərabərlik

84. “Müharibə siyasətinin başqa vasitələrlə davamıdır” fikri kimindir?

Kral Klaurevrits

K.Marks

F.Engels

J.J.Russo

Çarlz Darvin

85. Mövcudluq uğrunda mübarizə problemi kimin yaradıcılığında mərkəzi yer tutur?

Çarlz Darvin

E.Kant

J.Russo

K.Marks

V.Lenin

86. Bu fikirlərdən biri Darvinə aiddir:

Bioloji təkamül

Makiovellizm

Humanizm

Feminizm

Faşizm

87. Bu şəxslərdən kimin münaqişənin sosioloji nəzəriyyəsinə aidiyyəti yoxdur:

Herodot

Herbert Spenser

K.Marks

M.Veber

Ç.Darvin

88. Aşağıdakılardan metodlardan biri- münaqişənin xarici psixoloji tədqiqatına aid deyil:

Geopolitik

Psixanalitik

Sosiotrop

Ekoloji

Sosimetrik

89. Konfliktologiya elminin predmeti hansidir:

Münaqişə

Siyasi sabitlik

Etnosiyasi nəzəriyyə

Darvinizm

Rasizm

90. Konfliktologiya nəzəri əsaslarına aid deyil:

Sistemli siyasi analiz

Sistemli yanaşma

Münaqişə sistemli struktur analiz

Sistemli funksionalizm

Sistemli genetik analiz

91. Münaqişənin inkişaf mərhələsinə aid deyil:

Sülh davranışı

Aktiv münaqişə

Passiv münaqişə davranışı

Münaqişəli-güzəştli davranış

Güzəştli davranış

92. Münaqişələrin tipologiyasına aid edilmir:

Liberal

Hərbi

Sosial

Siyasi

Etnosiyasi

93. Beynəlxalq münaqişələrin mahiyyətinin tədqiqatında təhlil edilməyən amil:

Yol hərəkəti qaydaları

Məkan

Zaman

Münaqişənin intensivliyi

Münaqişə obyektləri

94. Kann şkalası nəyi öyrənir?

Münaqişə yaranma və eskolosiya səbəbləri

Zəlzələ hadisələri

Enerji təhlükəsizliyi

Nüvə reaktorlarını

Hava təzyiqini

95. Münaqişənin intensivliyi deməkdir:

Onun zaman daxilində dəyişməsi

Məkanın öyrənilməsi

Strukturun öyrənilməsi

Keyfiyyətin öyrənilməsi

İştirakçıların sayını

96. Münaqişə strukturuna aiddir:

İştirakçıların sayı və keyfiyyət xüsusiyyətləri

Münaqişənin motivləşdirilməsi

Münaqişənin hərəkətlərinin ideoloji izahları

Münaqişənin səciyyəsi

Strategiya və taktika

97. Münaqişə sözünün mənası

qarşıdurma

oynama

dizçökmə

aralama

bağlama

98. Münaqişənin obyektı

o dəyər ki, əks olan tərəflərin maraqlarının qarşıdurmasını yaradır

münaqişənin iştirakçıları
qarşıduran tərəflərin məqsədləri
münaqişə aparən metodlar
münaqişəyə cəlb olunanlar

99. Daxilişəxsi çətinlik

insanın daxili həyatının müəyyən qədər çətin olmayan problemlər
insanın şəxsi həyatı
insanın insan ilə qarşıdurması
insanın laqeyidliyi
insanın digər insana olan nifrəti

100. Daxilişəxsi böhran

psixoloji dəyişikliklər ilə xarakterizə olunan

insanın yaşadığı həyat
insanın digər insan ilə olan ziddiyyəti
insanın digər insana olan nifrəti
insanın həyata olan laqeyidliyi

101. Münaqişənin motivləşdirilməsinə aiddir:

Münaqişə hərəkətin ideoloji izahı

Münaqişənin intensivliyi
Obyekti
Subyekti
Predmeti

102. Münaqişə iştirakçılarının davranış tipinə aiddir:

Məqsədə nail olmaq vasitələri və üsulları (taktiki, strategiya)

Stereotiplər

Rəqib obrazı

Rəqib haqqında bilgilərin xarakteri

Kəşfiyyat məlumatları

103. Münaqişninə inkişaf dinamikası necə başa düşülür?

Xronoloji ardıcılıq

Sülh anlaşması

Atəşkəs

Kompromis

Durğunluq

104. Siyasi münaqişəyə aiddir:

Hakimiyyət uğrunda mübarizə

İqtisadi maraqlar

Tayfalararası münaqişə

Cinslərarası münaqişə

İrqi münaqişə

105. Münaqişə mərhələsinə aid deyil:

Müharibə qabağı vəziyyət

Uyğunsuzluğun dərk olunması

Gərginliyin artması

Hərbi gücdən istifadə etmədən təzyiq

Müharibə

106. Siyasi münaqişələrə aiddir:

Daxili siyasi və beynəlxalq siyasi münaqişə

Fərdlərarası münaqişə

Şəxsi münaqişə

Regionlar arasındakı münaqişə

Dini münaqişə

107. İnandırma metodu işlədilir?

Mübahisə zamanı

Müharibə zamanı

Hücum zamanı

Əks hücum zamanı

Kəşfiyyat zamanı

108. Müasir siyasi elmlə güc anlayışı ifadə edir?

Siyasi münasibətlərdə iştirakçının qüdrətini

Balansı

Kompromisi

Təziqi

Sülhü

109. Beynəlxalq münaqişələrin həlli üçün dövlətlər tərəfindən yaradılmış təşkilatın adı:

BMT

OPEK

INTERPOL

AFFA

UNICEF

110. Siyasi münaqişələrin tipologiyasına aiddir:

Üfüqi və şaquli siyasi münaqişələr

Obyektiv

Subyektiv

Bürokratik

Konservativ (mühafizə)

111. Siyasi rejimi (sistemi)devirmək necə adlanır:

İnqilab (çevriliş)

Üsyan

Miting

Aclıq aksiyası

Toqquşma

112. Siyasi münaqişə obyektinin əlamətinə aid deyil:

Doğru münaqişə

Həqiqi münaqişə

Şərti münaqişə

Qarşılıqlı münaqişə

Yalançı münaqişə

113. Daxili münaqişənin qarşısının alınması yollarına aid deyil:

İqtisadi manevretmə

Sosial manevretmə

Siyasi manevretmə

Siyasi monipulyasiya

Kontrelitanın integrasiyası

114. Müxalifət liderlərinin zərərsizləşdirilməsi aşağıdakı metodlardan birisi deyil:

Suiqəsd edilməsi

İddaların təmin edilməsi

Rolların qarşıdurması

Psixoloji təcridetmə

Psixoloji yaxınlaşma

115. Siyasi münaqişənin nizamlanması dalana dirəndikdə həll yolu deyil:

Siyasi partiya yaratmaq

Parlamentin buraxılması

Referendumun təşkili

Kökumətin istefası

Konstitusiyə məhkəməsinə müraciət

116. Bir qrupun münaqişəli davranışı necə adlanır?

kütlə effekti

sosial yoluxma effekti

sosial effekt

anonim effekt

təbii effekt

117. Hansı hallarda yeni konflikt halı yüksəlir?

konfliktə geniş insan qrupu qoşulmadıqda

yenilənmə prosesi sürətli olanda

radikal dəyişiklik baş verəndə
yenilik geniş miqyaslı olanda
qruplar arasında məlumat artanda

118. Hansı hallarda mediatora müraciət etmək lazımdır?

əgər tərəflər bütün imkanlardan istifadə etməyiblərsə

hadisələri fərqli yozularsa
əgər bir tərəfə ciddi ziyan dəyibsə
əgər hər iki tərəfə ziyan dəyibsə
hər iki tərəf razıdırsa

119. Münaqişələrin qarşılıqlı asanlaşdırılması prosesi necə adlanır?

fasilitasiya

sinxronizasiya
appensepsiya
mediosiya
kommunikasiya

120. Ambivalent şəxslər arasındakı konflikt hansıdır?

obyektin seçimi ilə bağlı olan konflikt

məhkəmə ilə nəticələn münaqişə
ədalətsiz münaqişə
müştərək münaqişə
maddi münaqişə

121. Konfliktologiya müstəqil elm olmasında iştirak etməyib?

N. Makioveli

R. Darendarf

L. Kozer

M. Doyça

M. Şerif

122. Harvord metodunu kim yaradıb?

R. Fişer və U. Yuri

M. Veber

K. Marks

F.Engels

Z. Freyd

123. Konflikt halında ikiqat model strategiyası kimə aiddir?

K. Tomas və R. Kilmen

M.Maslov

V. Vilson

M. Veber

M.Şerif

124. Konfliktin hakimiyyət üsulu ilə həl olunması modeli kimə aiddir

X. Korrelius və Ş. Feyr

M. Veber

K. Tomas

R. Kilmen

K. Marks

125. Özünəinam fərziyəsi kimindir?

A. Adler

K. Levin

K. Marks

V.Lenin

Ş. Feyr

126. Motivasiya. Həvəsləndirici konflikt fərziyəsi kimə aiddir?

K. Levin

A. Ader

Ə.From

M. Veber

K. Tomas

127. Ekzistensial dioxotomiya fərziyəsi kimindir?

E. From

K. Levin

A. Aber

M. Veber

X. Kornelius

128. Ekstroversiya və introversiya fərziyəsi kimindir?

K.Yung

Z. Freyd

A. Adler

M. Veber

F. Engils

129. Konfliktologen nədir?

konflikt yarada biləcək söz və ya hərəkət

təsir

güzəşt

təzyiq

anlaşma

130. İlk Beynəlxalq münaqişələrin həlli mərkəzi harada yaranıb

Avstraliyada

Rusiyada

Amerikada

Almaniyada

İsraildə

131. Qarşıdurma nədir?

iki tərəfin bir-birinə zərər vurmaı

bir tərəfin məğlub olması

bir tərəfin qalib gəlməsi

bir tərəfə güzəştə getmək

hər iki tərəfin güzəştə getməsi

132. İnsan konfliktini anlayır?

təcrübəsilə

qərarı ilə

rəqibin fikriylə

hissilə (duygusu ilə)

heç biriylə

133. Konflikt insana təsir edir

pozitiv və neqativ

pozitiv

neqativ

neytral

heç biri

134. Milli münaqişələrə aid deyil

obyektiv

ictimai

siyasi

mədəni

iqtisadi

135. Normalar və dəyərlərə aid deyil

siyasi səviyyə

regionlararası

yerli

qlobal

heç biri

136. Millətlərarası münaqişənin inkişaf strukturuna aiddir

doğmalar və yadlar

qruplar

şəxslər

dövlətlər

heç biri

137. Etnik münaqişələrin əksər xüsusiyyətləri hansıdır?

ictimai- mədəni

obyektiv

subyektiv

iqtisadi

siyasi

138. Etnik münaqişələrin faktorlarından deyil

xarakter

din

dil

sterotip

adət

139. Mifoloji təfəkkür əsasən təzahür edir

ictimai mədəni

siyasi

iqtisadi

milli

destruktiv

140. Mifoloji təfəkkürə hansı model aid deyil?

mücərrəd (xəyali)

obyektiv

subyektiv

destruktiv

vizual

141. Xalqın uaddaşına aid deyil?

stereotip

qələbə

məglubiyyət

inciklik

düşmən obrazı

142. Etnik münaqişələrə aiddir?

dövlətlərarası xarici

daxili

obyektiv

subyektiv

preporseonal

143. Yerli münaqişələri hansı sərhədlər çərçivəsində olmur?

dövlətlərarası

vahid dövlət

federal

inzibati

heç biri

144. Millətlərarası münaqişə prinsipinə aid deyil?

qıf

destruktiv

vizual

virtual

heç biri

145. Etnik münaqişələr hansı motivlərdə olmur?

federal

sosial

mədəni

ərazi

separatçı

146. Mübarizə metoduna aiddir?

zorakı və qeyri zorakı

təsir

təzyiq

separat

heç biri

147. Qeyri zorakı münaqişələrə aid deyil?

Heç biri

siyasi

diplomatik

hüquqi

iqtisadi

148. Millətlərarası münaqişələrin nizamlanmasında ifrat forma hansıdır?

güc tətbiqi

kompromis

güzəşt

əməkdaşlıq

embarqo

149. Bu münaqişələrdən hansı güc yoluyla dayandırılmamışdır?

qaradag-serb

serb-bosna

serb -alban

azerbaycan-ermənistan

gürcü-osetin

150. Ən çətin nizamlanan münaqişə növü hansıdır?

millətlərarası

dinlərarası

məshəblərarası

irqlərarası

heç biri

151. Millətlərarası münaqişə sisteminin yanaşma tərzinə aid deyil?

subyektiv

institusional

instrumental

taktiki

operativ

152. Dövlətlərarası münaqişələr təsnifinə aid deyil?

operativlik

say

miqyas

vasitə

strateji məqsəd

153. Dövlətlərarası münaqişələr spesifik təzahürü?

muharibə

çatışma

atəşkəs

sülh

heç biri

154. Dövlətlərarası münaqişələrin qarşısının alınmasının əsas istiqamətləri hansıdır?

demokratik

totalitar

diktator

despotik

heç biri

155. Münaqişələr haqqında ilk konsepsiyaların yaranması

e.ə. VI-V ə.

e.ə. VIII-VII ə.

e.ə. VII- VI ə.

XV-XVI ə.

XIX ə. sonu XX ə. əvvəlləri

156. E.ə. VI ə. Konfusi münaqişənin yaranma səbəbini izah edir:

dövlətlərin bir-biri ilə ziddiyyətləri

münaqişələrin baş verməsi

insanların qeyri bərabər və qeyri oxşarlığı münaqişəyə gətirir

dövlətin daxili strukturu

qulların mübarizəsi

157. Qədim yunan filosofları Platon və Aristotel münaqişə probleminə münasibətini necə ifadə edirdilər?

insanların bir-birinə paxıllıq etməsi

insanların arasında müxtəlif ziddiyyətlərin olması

insanların müxtəlif mülkə nail olmasında qeyri bərabərlik

cəmiyyətdə olan dəyişiklik

bir insanın digərindən fərqli olaraq mala- dövlətə, mülkə və digər dəyərlərə malik olması

158. Orta əsrlər dövründə münaqişə məsələlərinə münasibət bildiren

Quqo Qrosiy

Spinoza

Tomos Mor

Foma Akvikskiy

Frensis Bekon

159. Foma Akvikskinin nəzəriyyəsinə görə ədalətli müharibə aparmaq üçün şərt:

müharibənin başlanması üçün dövlətin sanksiyası vacibdir

dövlətlər arasındakı sülh məsələləri nəzərdən keçirilməlidir

müharibə və qüvvənin istifadə olunması həmişə günah hesab olunur

ədalətli müharibə dövlətlər arasında aparıla bilməz

Heç bir cavab düzgün deyil

160. Florensiya nəzəriyyəsi və dövlət xadimi Nikolo Makiovelliyə görə sosial konfliktin başlanmasının əsas mənbəyi

cəmiyyətin dağılması

daxildə gedən çəkişmələr

varlılar tərəfindən dövlət hakimiyyətinin bütün səlahiyyətini əllərində cəmləşdirilməsi

dövlətlər arasında gedən müharibələr

dövlətin qurulmasında olan dəyişikliklər

161. İngilis fəlsəfəçisi Frensis Bikon ölkənin daxilində başlanan sosial konfliktlərin səbəbini nədə görürdü?

ölkənin daxili zəruriyyətində

xalqın acınacaqlı maddi vəziyyətində

siyasi idarəetmədə buraxılan səhflərdə

xalqlar arasındakı münasibətlərdə

dövlət başçılarının xalqa qarşı zülmkarlığında

162. Yeni dövrdə münaqişənin təbiətinin anlanmasında iki müxtəlif yanaşmalar:

liberalist, kommunist

optimist, pessimist

mənfi, müsbət

sosialist, faşist

marksist

163. Optimist yanaşmanın müəllifi:

Lenin

Marks

Kirov

Russo

Hobbs

164. Pessimist yanaşma kim tərəfindən irəli sürülüb

Hobbs

Platon

Aristotel

Lenin

Stalin

165. Alman filosofu E. Kantın konfliktlərə münasibəti?

konflikt təbi bir haldır

konflikt təbi bir haldır

qonşuluqda yaranan insanlar arasında sülh şəraiti təbii hall hesab edilmir

dövlətlər müharibə aparmamalıdırlar

sülh müqavilələri zəruridir

166. Münaqişəni tədris edən elmlər:

psixologiya, sosiologiya, politologiya

tarix beynəlxalq münasibətlər

diplomatiya, diplomatika

hərbi iş, hərbi idman

sosiologiya, tarix, diplomatiya

167. XX əsrin birinci yarısında Avstriya Z. Freyd öz tədqiqat işlərində insanların streslərinin səbəbini nədə görürdü?

insanların bir-biri ilə münasibətlərində

insanların bir-birinə olan

insanın xarakterində

insan psixikasına məxsus olan şurlu və şursuz münaqişələrdə

insanların bir-birinə olan nifrətində

168. Anqloamerikan psixoloqu Mak Duqqall psixologiyada hansı istiqamətin müəllifidir?

etoloji

sosiotropp

sosiometrik

psixoanalitik

frustrasiya

169. Müasir xarici psixologiyada münaqişələrin tədqiqatları aparılan istiqamətlər:

nəzəri- oyun təşkilat sistemlər nəzəriyyəsi, danışqlar prosesinin nəzəriyyəsi və praktikası

frustrasiya-aqressiv

davranışlı sosiotrop

etoloji, sosiometrik

psixoanalitik, davranışlı

170. Sosiologiya elmində və nəzəriyyəsində münaqişənin rolu müəyyən edilən dövr:

XVIII ə.

XIX əsrin ikinci yarısında

XX əsrdə

XVII əsrdə

XIX əsrin birinci yarısında

171. Sosiologiya elmində sosial münaqişənin ümumi nəzəriyyəsi hansı alimin tədqiqat işlərində özünün yer almışdır:

Veber

Spinoza

Russo

Makiavelli

Kant

172. Konfliktologiyayı bir müstəqil elm kimi irəli sürən alim:

Veber

Darendorf

Russo

Sokrat

Makiavelli

173. “Müasir konflikt” əsərində Darendorf konfliktologiya elminə baxışı:

sosiologiyanın bir kateqoriyası adlandırın münaqişənin təbii bir hall hesab edir

cəmiyyətdə konfliktlərin baş verməsini zəruri sayır

dövlətlərin münaqişəyə əl atmasına çağırır

sülh müqavilələrinin imzalanmasını istəyir

müharibənin başlanmamasını tövsiyyə edir

174. XX əsrin 60-cı illərinin əvvəllərində Amerika sosioloqu Bouldinq münaqişə haqqında universal təlim:

münaqişə -dövlətlərin ziddiyyətidir

münaqişələr aradan qaldırılmalı və məhdudlaşdırılmalıdır

münaqişəni insanlar yaradır

münaqişəyə üçüncü tərəfi təsiri olur

münaqişə təkcə dağıntıya yox, həm də ciddi dəyişikliyə gətirir

175. Siyasi sabitlik nəzəriyyələrinin müəllifləri:

D. İston, S. Lipset, D. Sandersin

Russo, Cokart, Braun

Lenin, Marks, Engels

Trotski, Lipset, Russo

Braut, Engels, Levin

176. Etnosiyasi nəzəriyyələrin meydana gəlmə tarixi:

XX əsrin 20 –ci illəri

XIX əsrin sonu

XX əsrin 70-ci illəri

XVIII əsrdə

XX əsrin 50-ci illəri

177. Münaqişələrin öyrənilməsində sistemli yanaşmanın mahiyyəti:

sistemli yanaşma elmi idrak metodologiyasının və sosial təcrübənin əsasında obyektlərin sistemlər kimi nəzərdən keçirilməsidir

münaqişə haqqında məlumat verən bir yanaşmadır

münaqişənin yaranmasının kökünü göstərən məkandır

münaqişə aparıcı tərəflərin mahiyyətini göstərir

münaqişə dövründə konpromiss məsələlərini həll edir

178. Münaqişənin sistemli struktur analizinin mərhələsinə daxil deyil:

tam kimi münaqişənin məkan- zaman və məzmun sərhədlərinin müəyyən edilməsi

münaqişənin strukturunu təşkil edən mümkün qədər çox sayda yarımstruktur və elementlərin aşkara çıxarılması

elementlərin əsaslandırılmış sayda yarımstrukturlarda qruplaşdırılması

yarımstruktur və elementlərin aşağı səviyyələrin yuxarı səviyyələrə tabe olduğu müəyyən edilməsi

münaqişə aparən dövlətlərin öz münasibətlərini bildirməsi

179. Münaqişələrin sistemli-genetik analizi: münaqişələrin mahiyyəti deməkdir

münaqişənin gedişini bildirir

münaqişələrin təkamülünün, inkişafının dinamikasının hərəkətverici qüvvələrin tədqiqinə yönəldilmişdir

münaqişənin strukturunu göstərir

münaqişə aparən tərəflərin mövqeyini bildirir

180. Sosial münaqişələrin mahiyyəti:

ehtiyat uğrunda mübarizə ilə bağlı olan münaqişədir

iqtisadi tələblər uğrunda mübarizə

siyasi tələblər uğrunda mübarizə

dövlətin sisteminin dağılması uğrunda mübarizə

hakimiyyətə gəlmək uğrunda mübarizə

181. Sosial münaqişədə güc:

münaqişə tərəflərinin düşmənin müqavimətinə rəğmən öz məqsədlərini reallaşdırmaq imkanı və qabiliyyəti

işçilər və sahibkarlar arasında münaqişə

müəyyən vəziyyətdən müəyyən tərzdə hərəkət etmək

əksər sosial qruplar arasında siyasi münasibətlər
inkişaf qabiliyyətinin itirilməsi

182. Sosial münaqişə zamanı tərəflər arasında münasibətlərin növləri:

hansısa mənafe mövcud olmadıqda radikal münaqişəli, toqquşmaya baxmayaraq tərəflərin
hansısa ümumi mənafeyə malik olduqları .

münaqişə zamanı tərəflərin bir-biri ilə münasibətlərinin aydınlaşdırılması

münaqişə aparan tərəflərin kompromis əldə edilməsi

münaqişənin gedişində üçüncü tərəfin qoşulması

hansısa mənafe mövcud radikal münaqişəli

183. Sosial münaqişələrin nizamlanmasında səhv olan metod:

münaqişə aparanlara qarşı müharibənin gücləndirilməsi

ahəngdarlığın bərqərar olması haqqında mülahizələrə əsaslanaraq münaqişələrin inkarı

kütləvi repressiyalar

münaqişələrin köklü həlli cəhdləri

partlayış təhlükəni aradan qalxana qədər münaqişələri nizamlanmaq cəhdləri

184. Sosial gərginlik:

insanların mövcud vəziyyətdə, yaxud hadisələrin inkişafının gedişi ilə təmin olunması nəticəsində
yaranan psixoloji hal

inkişaf qabiliyyətinin itirilməsi

cəmiyyətdə sosial strukturun dəyişilməsi

sosial obyektin nisbət sabit və sadə obraz

müəyyən vəziyyətdən müəyyən hərəkət

185. Veberə görə millət:

ümumi dil, din, adət-ənənə müqəddəratı ilə birləşmiş insan qrupudur

iqtisadi birliyə nail olmuş insan qrupudur
özü-özünü idarə edən cəmiyyətdir
qismən yığcam ərazinin olmasıdır
millət dil, din, adət-ənənə yaxınlığından uzaqdır

186. Millətçilik anlayışı:

millətçilik şovinizmin təzahürüdür
ksenofobiya - ədavət (kin) millətçilikdə özünü göstərmir
şovinizm və ksenofobiya millətçiliyin tərkib hissəsidir
millətçilik bütün hallarda müsbət rol oynayır
müasir inkişaf dövründə millətçilik özünü büruzə etmir

187. Millətçilik və ideologiya:

millətçilik ideoloji siyasət kimi qəbul edilir
kommunistlərin siyasi ideologiyasıdır
mühafizəkar siyasi ideologiyaya aiddir
millətçilik bütün ideologiyalarda mümkün deyil
millətçilik ideoloji siyasətdə qəbul edilmir

188. Millətçilik müasir inkişaf dövründə:

təhlükəli ideoloji forma olmamışdı
müasir ideologiyalardan daha böyük təhlükə yaradır
böyük təsirə malik deyil
yalnız inkişafda olan dövlətlərə məxsusdur
regional xarakterlidi

189. XX əsrin əvvəllərində Osmanlı imperiyasının dağılmasının qarşısını almaq üçün hansı nəzəriyyə təbliğ olunurdu:

pantürkizm

osmançılıq

sionizm

islamçılıq

faşizm

190. Ksenofobiya daha çox hansı ölkələrdə təzahür edir:

İnkişaf etmiş ölkələrdə

tarixi böhran, daxili dezintegrasiya keçirən ölkələrdə

demokratik ölkələrdə

monoetnik ölkələrdə

cavab variantlarının hamısı doğrudur

191. Millət anlayışı:

İqtisadi termindir

mədəni termindir

sosioloji termindir

ictimai termindir

texniki termindir

192. İtaliyalı filosof Kroçe faşizmi hesab edirdi:

Avropanın «mənəviyyat xəstəliyi»

iqtisadi böhranın təbii nəticəsi

ifrat vətənpərvərliyin fəsadı

mətbuatın yaratdığı nağıl

məzlum xalqın haqq sədası

193. Dövlətdaxili ekstremizm nümunələrinə aid deyil:

SSRİ-də QULAQ

Kambocada Pol Pot rejimi

Faşist Almaniyasında konslagerlər

Şimali Koreyada indiki rejim

Fransanın miqrasiya siyasəti

194. Faşist ideologiyasına aid deyildi:

Şovinizm

Sosial darvinizm

Sionizm

Dövlət terroru

İrəqçilik

195. Hansı partiya öz xalqı üçün “Yer üzündə cənnət yaratmağ”ı öz ali məqsədi elan etmişdi:

Sovet İttifaqı Kommunist Partiyası

Rusiya Liberal-demokrat Partiyası

Almaniya nasional-sosialist Partiyası

Böyük Britaniya mühafizəkarlar partiyası

Almaniya xristian-demokrat İttifaqı

196. Lobbizm nədir:

Parlamentarilərə qeyri-rəsmi təzyiq sistemi

Hər hansı bir əhali qrupunun kompakt məskunlaşması

Siyasi məqsədlə terror fəaliyyəti ilə məşğul olmaq

Hər hansı əhali qrupunun öz icması daxilində müstəqilliyi

Millətçiliyin təzahür formalarından biri

197. "Nasizmi məhv etmək üçün mən şeytanın özü ilə də ittifaqa girərdim" ifadəsi hansı siyasi xadimə məxsusdur:

İ.Stalin

U.Çörşill

F.Ruzvelt

Ş.de Qoll

Mao Tse Dun

198. Neçənci ildə İsrail qanunsuz olaraq Qüds şəhərini öz paytaxtı elan etdi:

1948

1949

1955

1950

1951

199. Rusiya tərkibində olan muxtar qurumlardan biri deyil:

Tuva muxtar mahalı

Çukot muxtar respublikası

Birobican muxtar mahalı

Buryat muxtar mahalı

Acaristan muxtar respublikası

200. Terrorçu təşkilat hesab olunmur:

Həmas

Hezbollah

Şin Feyn

Əl-Qaidə

ASALA

201. Diasporanı tədqiq etmişdir:

Lippman

Morgentau

Rapoport

Toynbi

Vallersteyn

202. Hansı ölkədə millətin formalaşmasında etnik mənsubiyyət dominant olmuşdur:

Pakistan

Hindistan

İsrail

Fransa

Yaponiya

203. Hansı ölkədə millətin formalaşmasında din dominant olmuşdur:

Pakistan

Yaponiya

Fransa

İngiltərə

Almaniya

204. Hansı ölkədə millətin formalaşmasında mədəniyyət dominant olmuşdur:

Almaniya

Fransa

İtaliya

Türkiyə

Yaponiya

205. Lobbicilik ilk dəfə rəsmiləşib:

İsraildə

Türkiyədə

ABŞ-da

Ermənistanda

Fransada

206. "Xalqlar həbsxanası" adlanırdı:

Rusiya

Osmanlı imperiyası

Avstriya-Macaristan

Böyük Britaniya

SSRİ

207. "Milli dövlət" anlayışını elmi dövriyyəyə gətirmişdir:

L.Düqi

Kimliki

Toynbi

Veber

Gerder

208. Toynbiyə görə diaspora:

Yerli çoxluğu idarə edən yad hakim azlığa çevriləcək

Yerli əhali ilə qaynayıb-qarışmadan ayrı hissə kimi qalacaq

Öz tarixi vətəninə qayıdacaq

Yerlilər tərəfindən məhv olunacaq

Yaşadığı ölkədə aşağı təbəqə kimi qalacaq

209. Millətlə dövləti birləşdirən əsas cəhət:

Vahid din

Ərazi

Vahid dil

Vahid mədəniyyət

Vahid iqtisadiyyat

210. N.Berdyayev millətçiliyin iki növünü göstərir: 1. yaradıcı 2. birləşdirici 3. sakitləşdirici 4. dağıdıcı

1,2

1,3

1,4

2,3

3,4

211. Toynbiyə görə diaspora: 1. Ona olan ehtiyac aradan qalxdığı zaman yox olacaq 2. Ona ehtiyac olmadığı təqdirdə möhkəmlənəcək 3. diaspora yerli əhalinin çoxunu idarə edən, yad hakim azlığa çevriləcək 4. dövlətlərin diasporaya ehtiyacı olmayacaq 5. assimilyasiyaya uğrayacaq

1,3,5

1,2,5

1,4,5

2,3,5

3,4,5

212. Hansı ölkədə millətin formalaşmasında dini amil əsas rol oynamışdır:

İsraildə

Fransada

Almaniyada

ABŞ-da

Yaponiyada

213. Yəhudi millətçiliyi adlanır:

iudaizm

sionizm

impressionizm

abolisionizm

daosizm

214. XX əsrin sonlarında ABŞ-da zəncilərin hüquqları uğrunda mübarizə aparan cərəyan:

sosial darvinizm

arıçilik

nasional-sosializm

abolisionizm

panamerikanizm

215. Cənubi Afrika Respublikasında zənci əhaliyə qarşı irgi ayrı-seçkilik siyasəti rejimi:

sionizm

normanizm

aparteid

abolisionizm

puritanizm

216. Millətçiliyin öyrənilməsi başlandı:

Gerder tərəfindən hər bir xalqın unikallığının vurğulanması ilə

ibtidai icma dövründə

sinifli cəmiyyətə keçid dövründə

ilk orta əsrlərdə

«Soyuq müharibə»dən sonra

217. Lobbiçilik ən çox hansı xalqlarda yüksək inkişaf etmişdir:

müstəqil xalqlarda

müstəmləkə xalqlarında

tarixən güclü dövlətə malik xalqlarda

tarixən uzun müddət ərzində dövləti olmayan xalqlarda

din birliyi olmayan xalqlarda

218. Ksenofobiyaya aid deyil:

tarixi böhran şəraiti

cəmiyyətin daxili dezintegrasiyası

gələcək qarşısında qorxu

öz milli mənliliyini itirmək qorxusu

gəlmələrə loyal münasibət

219. Bunlardan hansı milli münaqişələrə aid deyil:

Kosovo

Gürcü-abxaz

Dnestryanı)Moldova

Koreya böhranı

Darfur

220. İkinci dünya müharibəsindən sonra Böyük Britaniyanın ABŞ-la münasibətləri necə adlanırdı:

Xüsusi münasibətlər

Tərəfdaşlıq münasibətləri

Dostluq münasibətləri

Xeyirxah münasibətlər

Müttəfiqlik münasibətləri

221. Kommunist ideologiyasının mahiyyəti:

Bütün sərvətlərin dövlət mülkiyyətinə keçməsi və əməyə görə bölgü aparılması

Burjuaziya ilə fəhlə sinfi arasında sülhə nail olmaq

Öz xalqı üçün Yer üzündə cənnət yaratmaq

Torpağın kəndlilərə verilməsi

Ölkədə savadsızlığın ləğvinə nail olmaq

222. Ekstremist adlanır:

Dindən siyasi məqsədlə istifadə edənlər

Millətçi ideyalara əsaslananlar

Radikal müxalifət

Qeyri-qanuni mübarizə vasitələrindən istifadə edənlər

Mühafizəkar siyasi qüvvələr

223. Rusiya Federasiyasında Yəhudi Muxtar Mahalı hansıdır:

Tuva

Birobican

Yamalo-Nenetsk

Kabarda-Balkar

Həştərxan

224. I dünya müharibəsi ərəfəsində əsl xristian mərkəzi olan “Üçüncü Roma imperiyası” yaratmaq kimi dini-siyasi ambisiyası olan dövlət:

İtaliya

Fransa

Rusiya

Almaniya

Avstriya-Macarıstan

225. ”Parçala və hökm sür” prinsipi ilk dəfə tətbiq olunub:

Roma imperiyasında

SSRİ-də

Rusiyada

Britaniya imperiyasında

Bizansda

226. "Milli dövlət":

Beynəlxalq münasibətlərdə müstəqil çıxış edən homogen və sosial mədəni qrup

BMT-nin tam rəsmi üzvü olan dövlət

De-yure tanınan dövlət

Yalnız bir millətdən təşkil olunan dövlət

Milli maraqlarını təmin edə bilən dövlət

227. Millətçiliyin tədqiqi başlamışdır:

Millətin formalaşması ilə

Milli dövlətin yaranması ilə

Hər millətin unikallığının təsdiqi ilə

Faşizmin yaranması ilə

Diasporanın yaranması ilə

228. Ksenofobiya hansı ölkələrdə təzahür edir:

Yeni yaranan

Daxili dezintegrasiya yaşayan

Müstəmləkələrdə

Çoxmillətli

Təkmillətli

229. Birobican Rusiya tərkibində hansı xalqın muxtar mahalıdır:

Tatar

Başqırd

Yəhudi

Çukça

Qaqauz

230. Aşağıdakılardan birini Ermənistanın Azərbaycan torpaqlarını işğal faktı ilə əlaqədar BMT TŞ-nın qəbul etdiyi qətnamələrdən biri kimi göstərmək olmaz:

822 saylı

853 saylı

874 saylı

882 saylı

884 saylı

231. Hansı təşkilat Ermənistanı ilk dəfə birmənalı şəkildə təcavüzkar dövlət kimi tanımışdır?

İKT

BMT

ATƏT

GUAM

AB

232. Avropada ikinci dünya müharibəsindən sonra ən böyük hərbi münaqişə hansı idi?

Kosovo

Kipr

Bosniya

Qarabağ

Balkan münaqişəsi

233. Gösterilənlərdən hansı beynəlxalq münaqişələrin bölgüsünə aiddir:

beynəlxalq və daxili silahlı münaqişə

bütöv və epizodik

simmetrik və asimmetrik

normal və anormal

lokal və regional

234. Beynəlxalq münaqişə şəraitində danışıqlar prosesinin səciyyəvi cəhətlərinə aid deyil:

danışıqlara hazırlıq mərhələsi

iştirakçıların bir-birinə öz təkliflərini bildirməsi

danışıqların gündəliyinin əsas məsələləri üzrə diskussiyalara keçid

danışıqların birgə qərar qəbul edilməsi ilə başa çatması ya da dalana dirənməsi

bir-birini təhdid etmə

235. İsrail dövləti yaranmışdır:

1946

1949

1950

1948

1945

236. Daxili münaqişələrin ən geniş yayılmış forması:

Hakimiyyət uğrunda mübarizə

Dövlət çevrilişi

Separatçılıq

Enerji mənbələrinə nəzarət uğrunda mübarizə

Transsərhəd münaqişələri

237. Krım Muxtar respublikası hansı ölkələr arasında mübahisə obyektidir:

Ukrayna və Moldova

Moldova və Belarus

Ukrayna və Rusiya

Rusiya və Moldova

Rusiya və Belarus

238. Kuril adaları hansı ölkələr arasında mübahisə obyektidir:

Rusiya və Çin

Çin və Yaponiya

Rusiya və Yaponiya

Çin və Monqolustan

Şm.Koreya və Çin

239. Münaqişələrin inkişafında Beynəlxalq siyasi böhran neçənci fazaya aiddir:

1

2

4

5

3

240. Bunlardan hansı "Soyuq müharibə" dövrünə aid deyil:

Koreya müharibəsi

Berlin böhranı

Karib böhranı

"Praqa baharı"

Kosovo böhranı

241. SSRİ-nin Əfqanıstana müdaxiləsinin nəticələrinə aid deyil:

Moskva olimpiadasının boykot edilməsi

ABŞ kongresinin SSM-2 müqaviləsini ratifikasiya etməkdən imtina etməsi

Beynəlxalq gərginliyin artması

Nüvə müharibəsi təhlükəsinin yaranması

SSRİ-nin beynəlxalq aləmdə nüfuzunun sarsılması

242. Bosniya münaqişəsi nə zaman başa çatdı?

1990

1993

1995

1997

2000

243. Kosovoya Serbiya tərkibində muxtar vilayət statusu ne vaxt verilmişdi?

1945

1949

1969

1980

1991

244. Kosovo münaqişəsinin həllində hansı təşkilat həlledici rol oynadı?

ATƏT

AB

KTT

BMT

NATO

245. Daxili silahlı münaqişələrə aid deyil:

hakimiyyət uğrunda silahlı mübarizə

təbii sərvətlərə nəzarət uğrunda müxtəlif qruplaşmaların mübarizəsi

separatçı münaqişələr

siniflərin «ideoloji» münaqişəsi

transsərhəd münaqişələri

246. Beynəlxalq münaqişənin «döyüş, oyun, debat» formalarında təsnifatını verən alim:

Veber

Lippman

Gerder

Rappoport

Melvill

247. Beynəlxalq münaqişənin gedişatı təsnifatına aiddir:

döyüş, oyun, debat

oyun, mübarizə, qələbə

tənzimlənmə, dondurulma, həlli

oyun, diskussiya, debat

debat, oyun, kompromiss

248. «Döyüş» formasında inkişaf edən münaqişə üçün səciyyəvidir:

rasional davranış

atəşkəs elan olunması

vəziyyətin obyektiv qiymətləndirilməsi

irrasional davranış

kompromisə nail olmaq

249. «Oyun» formasında inkişaf edən münaqişə üçün səciyyəvidir:

irrasional davranış

beynəlxalq şəraitin nəzərə alınmaması

rasional davranış

kompromis əldə olunması

vəziyyətin subyektiv qiymətləndirilməsi

250. Bunlardan hansı dövlətlərarası münaqişəyə aid deyil:

Hindistan-Pakistan arasında

İsrail-Pakistan arasında

İsrail-Fələstin münaqişəsi

Foklend böhranı

Bosniya böhranı

251. 2001-ci ildə hansı ölkəyə BMT TŞ-nın mandatı ilə ABŞ və müttəfiqləri hərbi müdaxilə etdilər:

İraq

Kosovo

Serbiya

Bosniya

Əfqanıstan

252. Bunlardan hansı separatçı hərəkət deyil:

PKK

ETA

İrlandiya Azadlıq Ordusu

”Əl-Qaidə”

Tamil İlam Pələngləri

253. İlk dəfə siyasi terror hansı ölkədə dövlət siyasətinə çevrilmişdi:

Rusiya

Fransa

ABŞ

İtaliya

İrlandiya

254. Separatçı hərəkatlara aid deyil:

Tamil İlam Pələngləri

Baskların Azadlıq Ordusu

Taliban

SADVAL

Şm.İrlandiya Azadlıq Ordusu

255. Neçənci ildə Türkiyə Kipr adasına qoşun çıxardı:

1964

1965

1972

1974

1980

256. 1967-ci ildə baş vermiş “Qara polkovniklər” çevrilişi hansı ölkədə olub:

Fransa

Türkiyə

Yunanıstan

Macarıstan

Bolqarıstan

257. 1967-ci ildə Yunanıstanda baş vermiş çevriliş adlanır:

”Qara polkovniklər”

”Qara cümə”

”Uzunbıçaqlılar”

”Dəniz qiyamı”

”Qırmızı qvardiya üsyanı”

258. Qərbi Berlinin sovet qoşunları tərəfindən mühasirəyə alınması nəyə gətirib çıxardı? 1. AFR və ADR-in yaranmasına 2. Müttəfiq qoşunların Almaniyadan çıxarılmasına 3. Qərbi Berlin ilə ABŞ və İngiltərənin hava əlaqəsinin təşkilinə 4. Vahid alman dövlətinin yaranmasına 5. Sovet qoşunlarının Almaniyadan çıxarılmasına

1, 3

1, 2

2, 3

4, 5

2, 3

259. 1962-ci ildə "Kuba böhranı" zamanı qarşıdurmanın iştirakçısı olan dövlətlər:

SSRİ və ABŞ

ABŞ və İspaniya

ABŞ və Kuba

Böyük Britaniya və İspaniya

Yaponiya və SSRİ

260. Kuba böhranının başlanma səbəbi:

SSRİ-nin Kubada gizli şəraitdə orta mənzilli raketlər yerləşdirməsi

Kubada nüvə sınaqlarının keçirilməsi

ABŞ-ın Kubaya neft göndərilməsini qadağan etməsi

ABŞ-ın Nikaraqua və Qvatemalaya bir neçə hərbi gəmi göndərməsi

Qərb dövlətlərinin Latın Amerikasını regionunda mövqelərini saxlamaq cəhdləri

261. Kuba böhranının nəticəsi idi:

Sovet qoşunları Kubadan, amerikan qoşunları Türkiyədən çıxarıldı

ABŞ Kuba mühacirlərinə kömək göstərəcəyini vəd etdi

nüvə sınaqlarına qadağa haqqında müqavilənin bağlanmasından imtina edildi

Kubaya iqtisadi sanksiyalar tətbiq edildi

Kubada kommunist rejimini zəiflədi

262. Vyetnam müharibəsinin tarixi çərçivəsi:

1964-1973

1950-1953

1968-1972

1954-1964

1948-1949

263. Fələstində siyasi idarəetmədə fəal rol oynayan təşkilat:

Həmas

Hezbollah

Əl-Qaidə

Taliban

Sadval

264. Transsərhəd təhlükəsi yaranır:

Qohum etnik qrupun məhvi ilə bağlı

Qonşu dövlətin təcavüzü ilə

Sərhədləri yaxınlığında münaqişə ocağı yaranarsa

Qonşu dövlətdən qaçqın axını olarsa

Regionda müharibə başlayarsa

265. İlk dəfə canlı bombadan istifadə etmişdir:

Əl-Qaidə

Tamil İlam pələngləri

Taliban

Çeçen mücahidləri

Hizbullah

266. Buryat Muxtar Respublikası hansı ölkədən zəbt edilmiş ərazidir:

Çin

Monqolustan

Yaponiya

Finlandiya

Polşa

267. Sovet-Finlandiya müharibəsindən sonra SSRİ-yə keçmiş ərazi:

Buryatiya

Kareliya

Çuvaşiya

Estoniya

Kaliningrad

268. Kaliningrad hansı ölkədən SSRİ-yə keçmiş ərazidir:

Polşa

Çexiya

Litva

Almaniya

Avstriya

269. Korsika hansı ölkələr arasında mübahisə obyektidir:

İtaliya və İspaniya

İspaniya və Fransa

Potuqaliya və İspaniya

Portuqaliya və Fransa

İtaliya və Fransa

270. Altıgünlük müharibə olmuşdur:

Fələstin və İsrail arasında

İordaniya, Fələstin və İsrail arasında

Ərəb ölkələri və İsrail arasında

Misir və İsrail arasında

İran və İraq arasında

271. Koreya müharibəsinin xronoloji çərçivəsi:

1950-1953

1950-1955

1949-1952

1949-1954

1951-1955

272. Hansı müharibə “Qış müharibəsi” adlanır:

Rus-yapon

Rusiya-İsveç

Napoleonun Rusiya yürüşü

Sovet-Finlandiya

Fransa-İngiltərə

273. Hərbi münaqişələrin həllində istifadə olunan iqtisadi tədbirlərə aid deyil:

Xarici iqtisadi əlaqələrin kəsilməsi

Xarici iqtisadi əlaqələrin genişləndirilməsi

Qarşılıqlı faydalı əsaslarda uzunmüddətli müqavilələrin imzalanması

Beynəlxalq vəziyyəti gərginləşdirən dövlətlərə qarşı sanksiyalar tətbiq olunması üçün beynəlxalq institutlardan istifadə olunması

Enerji daşıyıcılarının təchizatı üzərində embarqo qoyulması

274. XX əsrin 70-ci illərinə aid deyil:

SSM-1 müqaviləsi

SSM-2 müqaviləsi

SSRİ-nin Əfqanıstana müdaxiləsi

Vyetnam müharibəsinin sonu

Praqa baharı

275. NATO-nun hərbi təşkilatından çıxmışdı:

Böyük Britaniya

Fransa

İtaliya

Belçika

Niderland

276. Kəskin sosial münaqişə üçün xarakterik olan hal

açıq qarşıdurma

gizli qarşıdurma

tərəflərin ziddiyyətli qarşıdurması

münasibətlərin aydınlaşdırılması

münaqişələrin elan edilməsi

277. Kəskin konfliktin sürdüüyü müddət

qısamüddətli, dağıdıcı qüvvəyə malikdir

uzun müddətli

tərəflərin barışığını gözləyir

üçüncü tərəfin qarışmasından sonra başa çatır

kompromiss əldə olunur

278. Münaqişənin sərhədlərini müəyyən etmək üçün üç aspekt

məkan, zaman, daxili sistem

daxili, gizli, məxfi

daxili, zaman, məxfi

məkan, gizli, daxili

daxili sistemli, gizli, məxfi

279. Məkan sərhədlərini müəyyən edən şərait

münaqişənin baş verdiyi ərazi (yer)

münaqişədən asılı olan tərəflər

münaqişə zamanı yaranan qarşıdurma

münaqişədə əldə olunan kompromiss

münaqişəyə qoşulan dövlətlər

280. Zaman münaqişələrinin mahiyyəti

münaqişənin müddəti, başlanması və sonu

münaqişənin xarakterini göstərir

münaqişədə tərəflərin rəyini öyrənir

münaqişədə baş verən ərazini müəyyən edir

münaqişədə kompromiss əldə etməyə çalışır

281. Münaqişənin tanınması üçün hansı şərt vacib deyil

münaqişə başlananda təkcə şifahi sözlərdən istifadə

birinci iştirakçı ikinciylə qarşı ziyanverici hərəkət edir (fiziki, mənəvi, kütləvi-informasiya vasitələrin istifadəsi)

ikinci iştirakçı (rəqib) dərk edir ki, onun maraqlarına qarşı hərəkət yönəldilib

bununla əlaqəli o özü də birinci iştirakçıya qarşı hərəkət keçir

iki tərəfin bir-birinə qarşı hərəkəti zamanı münaqişəni başlamaq olar

282. Münaqişənin dinamikasının mərhələləri

münaqişəqabağı vəziyyət (latent dövr), obyektiv problemlə vəziyyətin yaranması

münaqişədə tərəflər rəylərinin verilməsi

qarşıdurma tərəflərin ziddiyyətli çıxışları

münaqişə aparma tərəflərin mübarizəsi

münaqişədən sonrakı stadiya

283. İnsident

münaqişədə tərəflərin bilavasitə toqquşmasının başlanması üçün formal vasitə (bəhanə)

mübarizənin aparılması normaları

bir-birinə qarşı yönəldilmiş hərəkət

münaqişədə yaranmış ziddiyyətlərin aradan qaldırılması

mübahisəli obyektin tutulub saxlanması

284. Konsepsus sözünün mahiyyəti

sosial münaqişələrin nizama salınmasının problemin birgə həllinə yönəlmiş metodu

sosial şəraitə uyğunlaşma

müxtəlif yayındırıcı obyektin

mübahisəli obyektin tutulub saxlanması

münaqişələrin konkret səbəbini, hərəkətverici qüvvələri

285. Münaqişə zamanı tarazlaşdırılmış qarşıdurma

tərəflər bir-birinə qarşı durmaqda davam edirlər, lakin münaqişənin intensivliyi aşağı düşür

opponentlərin münasibətlərinin qismən normallaşması

opponentlərin münasibətlərinin tam normallaşması

münaqişəli qarşıdurma probleminin axtarışı

zaman-zaman münasibətlərin dayandırılması

286. Aktor

fəal subyekt

formal təşkilat

beynəlxalq iştirakçı

hökumət qrupu

qanunverici orqan

287. Münaqişə zamanı eskalasiya

opponentlərin mübarizəsinin kəskin intensivləşməsi

mövcud vəziyyətdən aydın ifadə olunmamış narazılıq

müəyyən məqsədləri əldə edilməsi

həyatda bütün baş verənlərin xarici səbəbinin tapılması

təsbit olunmuş psixoloji yönəliş

288. Münaqişənin strukturu

münaqişənin sabit elementlərinin bütöv sistem təşkil edən məcmusu

münaqişənin sadə formasından mürəkkəb formasına keçidi

münaqişədə doğrulmuş ziddiyyətlər

münaqişə subyektləri arasında münasibətlərin aydınlaşdırılması

münaqişədə iki tərəfin qabiliyyəti

289. Münaqişənin başa çatması zamanı artıq olan şərt

münaqişənin müvəqqəti dayandırılması

konflikt qarşıdurmadan problemin həll olunmasına keçid

insidentin dayandırılması

konflikt şəraitin dəyişdirilməsi

qarşı duran tərəflərin bir-birinə güzəşt edilməsi

290. Münaqişə obyektı

münaqişənin konkret səbəbi, motivləri və hərəkətverici qüvvələri

mübahisəli obyektin tutulub saxlanılması

sosial şəraitə uyğunlaşan şəxs

sosial münaqişələrin nizama salınması prosesi

qrup üzvlərinin davranışı prosesi

291. Münaqişədən sonrakı dövrün mərhələləri

opponentlərin münasibətlərinin qismən nomallaşması, onların münasibətlərinin tam nomallaşması

opponentlərin mübarizəsinin dayandırılması

münaqişə aparən tərəflərin barışığı

insidentin başlanması

tarazlaşdırılmış qarşıdurma

292. Beynəlxalq siyasi münaqişə anlayışı

dövlətlər arasında bütün səviyyələrdə və müxtəlif dərəcədə mövcud ola biləcək münasibətlər

dövlətlər arasında ziddiyyətlərin kəskini

dövlətlər arasında kompromissin əldə edilməsi

dövlətlərin sülh danışıqlarının aparılması

dövlətlərin daxilində siyasi sistemlərin dağılması

293. Beynəlxalq münaqişənin mərhələləri

uyğunsuzluğun dərk edilməsi, gərginliyin artması, hərbi güc işlətmədən təzyiq, müharibə

inqilab, vətəndaş müharibəsi, siyasi rejimin dağılması

böhran, inqilab, müharibə, insident

vətəndaş müharibəsi, hərbi güc işlətmədən təzyiq

insident, inqilab, siyasi rejimin dağılması

294. Münaqişəli davranış

mübahisəli obyektin tutulub saxlanılması, yaxud rəqibin öz məqsədlərindən imtina etməyə və ya onları dəyişdirməyə vadar edilməsi məqsədilə qarşı tərəfə yönəldilmiş hərəkətlə

birgə problemlərin həllinin ən yaxşı variantının tapılması

münaqişənin konkret səbəbi

sosial şəraitə uyğunlaşma

sosial münaqişənin nizama salınması

295. Münaqişənin funksiyaları

informativ, kommunikativ, siqnalverici

stereotip, məsləhətverici

informasiya, təbliğatçı

proflemtik, informatik

təbliğatçı, siqnalverici

296. Münaqişə zamanı mübahisə

birgə problemlərin həllinin ən yaxşı variantının tapılması ilə bağlı fikir ayrılıqları

münaqişənin konkret səbəbi

qrup üzvlərinin davranışı

münaqişə zamanı tərəflərin toqquşması

münaqişənin sadə formalarından biri

297. Münaqişənin genezisi

münaqişənin yaranış, təşəkkül anı və sonrakı inkişaf prosesi

münaqişənin yaranması üçün real əsaslar

münaqişənin səbəbləri

münaqişənin sadə formalarından daha mürəkkəb formalara tədrici

mübahisəli şəxsin tutulun saxlanması

298. Münaqişə zamanı iqtisaf

mövcud vəziyyətdən aydın ifadə olunmamış narazılıq

münaqişə zamanı xarici səbəbləri tapmağa meyl göstərmək

davranış növü

mübarizə metodu

kompromiss variantı

299. Münaqişəqabağı stadiya

münaqişə aparan tərəflərin öz gücünü qiymətləndirilməsi

münaqişənin yaranması üçün əsas səbəb

insidentin baş verməsi

münaqişəyə digər tərəflərin qoşulması

münaqişənin başlaması

300. Münaqişənin başa çatması prosesini tezləşdirən məsləhətlərdən düzgün ol-mayanı

tərəflər mübarizəni dayandırmamalıdır

danışıqlar zamanı prioritet mənalı sualların müzakirəsinə verilməlidir

tərəflər psixoloji və sosial gərginliyin götürülməsinə çalışmalıdırlar

tərəflər bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər

danışqlar iştirakçıları konflikt şəraitinin məxfi hissəsini açıq hissəyə